

# BİOLOGİYA ELMLƏRİ VƏ AQRAR ELMLƏR

## BIOLOGICAL AND AGRARIAN SCIENCES

DOI: <http://www.doi.org/10.36719/2707-1146/19/38-44>

Gülnaz Əzizaga qızı İsmayılova  
AMEA Zoologiya İnstitutu  
elmi işçi  
gulnas-ikmet@mail.ru

### AZƏRBAYCANDA ÜZÜM BİTKİSİNİN YENİ ZƏRƏRVERİCİSİ-YAPON ÜZÜM CIRCIRAMACIĞI ARBORIDIA KAKOGAWANA (MATSUMURA, 1932) (HEMIPTERA, AUCHENORRHYNCHA, CICADELLIDAE, TYPHLOCYBINAЕ)

#### Xülasə

Məqalədə Abşeron yarımadasında ilk dəfə aşkar olunmuş üzümün təhlükəli, invaziv zərərvericisi olan yapon üzüm circiramacığı – *Arboridia kakogawana* (Matsumura, 1932) haqqında məlumat verilmişdir. Ehtimal olunur ki, əkin məqsədilə Orta Asiyadan gətirilmiş üzüm bitkisi ilə Azərbaycana keçmişdir. Abşeronun bütün kənd və qəsəbələrində, xüsusilə Bakı şəhərində geniş yayılmışdır. Müşahidələr zamanı üzüm bitkisindən başqa hec bir bitkidə rast gəlinməmişdir. Məqalədə həmçinin ədəbiyyat məlumatına əsasən növün Uzaq Şərqi Avropaya yayılma yolları da verilmişdir.

**Açar sözlər:** Abşeron, Hemiptera, Cicadellidae. üzüm bitkisi, yapon üzüm circiramacığı, *Arboridia kakogawana*, ilk dəfə

Gulnaz Azizaga Ismaylova

New grape pest in Azerbaijan - Japanese grape leafhopper *Arboridia kakogawana* (Matsumura, 1932) (Hemiptera, Auchenorrhyncha, Cicadellidae, Typhlocybinae)

#### Abstract

The article provides information about the Japanese grape leafhopper - *Arboridia kakogawana* (Matsumura, 1932), a dangerous, invasive pest of grapes first discovered on the Absheron Peninsula. It is believed that it passed to Azerbaijan with a grape plant brought from Central Asia for planting. It is widespread in all villages and settlements of Absheron, especially in Baku. During the observations, it was not found in any plant except grapes. The article also describes the ways in which the species spread from the Far East to Europe, according to the literature.

**Key words:** Absheron, Hemiptera, Cicadellidae. grape plant, Japanese grape leafhopper, *Arboridia kakogawana*, first record

#### Giriş

Üzüm (*Vitis L.*) üzümkimilər fəsiləsinə aid qiymətli bitki növü olub, dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kırmış, mövüc, abqora, dosab hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71%-i şərab üçün, 27%-i təzə meyvə olaraq, 2%-i isə kırmış olaraq istifadə olunur [1]. Azərbaycanın əksər rayonlarının təbii-coğrafi şəraiti üzümçülüyün inkişafı üçün əlverişli olub, əhalinin iqtisadi həyatında mühüm rol oynayır. Bu bölgələrdən biri də respublikanın süfrə üzümçülüyü zonası sayılan Abşeron yarımadasıdır. Abşeron yarımadasının iqlimi düzən sahələrdə mülayim isti və quru subtropikdir. Havanın orta temperaturu yanvarda 3°C, iyulda 25°C-dir. Ölkənin ən az yağışlı (140-250 mm) və ən küləkli ərazilərindəndir [2].

Digər bitkilərdə olduğu kimi üzüm bitkisinə də bir sıra zərərverici həşərat və gənələr ciddi ziyan vurur. Azərbaycanda üzüm bitkisinin zərərvericiləri bəzi müəlliflər tərəfindən öyrənilmişdir. B. B. Xəlilov 1956-1966-ci illər ərzində respublika ərazisində ətraflı tədqiqatlar aparmış və üzüm bitkisinin zərərverici entomofaunasının növ tərkibini, yayılmasını, əsas zərərvericilərin biologiya və ekoliyasını öyrənmişdir. Bu tədqiqatlar əsasında 1967-ci ildə "Azərbaycan SSR-də üzüm tənəklərinin

zərərvericiləri” mövzusunda yazılmış dissertasiya işində müəllif 7 dəstəyə aid 94 həşərat və 2 növ gənə qeyd etmişdir [3]. Qeyd etmək lazımdır ki, B. B. Xəlilovun bu tədqiqat işində *Cicadellidae* fəsiləsinin nümayəndələri qeyd edilməmiş və biz belə hesab edirik ki, müəllif həmin dövrdə yəqin ki, onlara rast gəlməmişdir.

Circiramalar da digər sorucu həşəratlar kimi bir sıra kənd təsərrüfatı, dekorativ və məşə bitkilərinə ciddi zərər vururlar. Kütləvi yoluxma zamanı hətta bitkilərin məhvini səbəb olurlar. Növ tərkibinə görə circiramalar coxsayılı olub, bütün həyatı boyunca bitkilərlə bağlı olurlar. Dünya faunasında 30 fəsilə və 43 min növ qeyd olunmuşdur [4,5]. Son dövrlərdə sorucu ağız aparatına malik olan həşəratlar bitki mühafizə mütəxəssislərinin diqqət mərkəzindədir. Bu da fitoplazmaların kəşfi və onların təbiətdə sorucu həşəratlarla, xüsusilə circiramalar vasitəsilə bitkidən-bitkiyə ötürülməsidir. Fitoplazmalar məhsuldarlığın kəskin azalmasına və hətta bitkinin məhvini səbəb olur [6]. Məhz bu səbəbdən də üzümün yeni təhlükəli zərərvericisi yapon üzüm circıramacığının Azərbaycanda aşkarlanması və onun tədqiqi xüsusilə aktualdır. Azərbaycanda circiramaları Ə. Quliyeva (1964) öyrənmiş və 11 fəsilə, 108 cinsə aid 186 növ qeyd etmişdir [7]. Lakin bu siyahıda *A.kakogawana* növü qeyd olunmamışdır.

### Material və metodika

Tədqiqat dövrü ərzində (2015-2021-ci illər) Abşeron yarımadası və Bakı şəhərində həyətyanı və fərdi təsərrüfatlarda üzümlüklərə baxış keçirilmişdir. Aprel ayından başlayaraq noyabr ayının sonuna qədər hər dekadada yoluxmuş üzüm bitkilərindən yapon üzüm circıramacığına aid material toplanmışdır. Materialın toplanması zamanı entomologiyada ümumi qəbul olunmuş metodlardan, entomoloji torla çalma və sarı yapışqan kağızdan istifadə olunmuşdur [8]. Şəkillərin çəkilməsi zamanı Canon IXUS 240 HS fotoaparatından və Olympus SZ61, Nikon SMZ 800 N mikroskopundan istifadə olunmuşdur.

### Nəticələr və onların müzakirəsi

Tərəfimizdən aparılan müşahidələr nəticəsində 2015-ci ildən etibarən Bakı şəhərində və Abşeron yarımadasında üzüm bitkisinə *Arboridia kakogawana* (Matsumura, 1932) - yapon üzüm circıramacığının ciddi zərər vurduğu aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, *A.kakogawana* Azərbaycanda ilk dəfə qeydə alınır. Növ Belorusiya Dövlət Universitetinin dosenti, b.e.namizədi Borodin O.I. tərəfindən təyin edilmişdir. Bakı şəhəri ərazisində ilk dəfə aşkar olunsa da, qısa müddət ərzində Abşeronda geniş yayılaraq arealını genişləndirmişdir. Hər il təkrarlanan yoluxma zamanı üzüm bitkiləri zəifləyir, bitkinin immuniteti və məhsuldarlığı azalır. Bildiyimiz kimi, Bakı şəhərində və Abşeron yarımadasında şəxsi həyətyanı sahələrdə, yayın isti günlərində günəşdən qorunmaq üçün kölgəlik əmələ gətirmək məqsədilə üzüm bitkisindən geniş istifadə olunur və təsərrüfat əhəmiyyətli becərilən üzümlüklərdən fərqli olaraq heç bir dərmanlanma işləri aparılmır. Bu da şəhər ərazisində zərərvericinin qısa müddət ərzində kütləvi artaraq geniş yayılmasına səbəb olmuşdur. İlk dəfə aşkar olunan ərazidə üzüm tinglərinin Türkmenistan və Özbəkistandan gətirilməsi müəyyən olunmuş və yapon üzüm circıramacığının əkin materialı ilə respublikaya keçməsi ehtimal olunur. Xodjayev Ş.T. (2014), göstərmüşdür ki, 2003-cü ildən Daşkənd vilayətində və xüsusilə Fərqanə vadisində yapon üzüm circıramacı üzümlüklərə ciddi zərər vurur [9]. Yapon üzüm circıramacığının vətəni Yaponiya, Koreya, Rusyanın Uzaq Şərqi regionu sayılır. İlk dəfə Yaponianın Xonsyu adasında 1932-ci ildə təsvir olunmuşdur [10]. Daha sonra 1970-ci ildə Koreyada və Rusiyanın Primorsk vilayətində aşkar edilmişdir [11]. Burada onlar amur üzümü (*Vitis amurensis* Rupr.), qarışq və enliyarpaqlı meşələrdə olan digər üzüm növlərində məskunlaşmışlar. Olıqofaqdır. Rusyanın Avropa hissəsində ilk dəfə 1999-cu ildə Krasnodar vilayətində, 2004-cü ildən isə Ön Qafqazın sənaye miqyaslı üzümlüklərində, 2006-2007-ci illərdə Stavropol və Rostov vilayətində aşkar edilmiş və burada 70 müxtəlif üzüm sortuna zərər verdiyi müəyyən olunmuşdur [12,13,14,15]. 2008-ci ildən Krımın üzüm bağlarında, 2018-ci ildən Donbasda qeydə alınmışdır [16,17]. Avropa ölkələrindən Ruminiyada 2018-ci ildə, 2020-ci ildə Serbiyada və Bolqarıstanın şimalında, Qara dəniz sahillərində üzüm bitkisində qeyd olunmuşdur [18,19,20]. Güman olunur ki, Bolqarıstanın da Ruminiyadan keçmişdir. Ruminiyada *A.kakogawana* həmcinin *Parthenocissus quinquefolia* - amerikan sarışığında da qeyd olunub [18]. Üzüm bitkisi EPPO regionunda iqtisadi əhəmiyyətli məhsul olduğuna görə, bu zərərvericinin Aİ ölkələrində birində

tapılması yeni risk yaradır, çünkü əkin materialı kimi *Vitis vinifera* bitkisinin üçüncü ölkələrdən Al-ye idxali qadağandır [21].

Qeyd etdiyimiz kimi, yapon üzüm cinciramacığı 2015-ci ildə Bakı şəhərində üzüm bitkilərində az sayda və məhdud ərazidə qeyd olunsa da, artıq bir necə ildən sonra Abşeron yarımadasının demək olar ki, bütün ərazisində aşkarlanmışdır. Zərərvericinin belə sürətlə yayılmasının səbəblərindən biri də yapon üzüm cinciramacığının polivoltin növ olub, Abşeron şəraitində üzüm bitkisinin bir vegetasiya dövründə 3 nəsil verməsi olmuşdur. Bildiyimiz kimi, generasiyaların sayı zərərvericinin yayılmasında əsas faktorlardan olmaqla yanaşı, onun zərərvericiliyini müəyyən etmək üçün də əhəmiyyətlidir. Yapon üzüm cinciramacığı uzunsov silindrik olub, imaqonun bədəninin uzunluğu 2,6-4,0 mm-ə çatır, sarımtıl, sarımtıl-yaşıl rənglidir. Ön qanadlarında qəhvəyi-narincı rəngli ləkələr vardır. Ön döşdə 2 qara nöqtə vardır (şəkil 1,2,3). Cox hərəkətli olub, yarpağın alt səthində məskunlaşır, yarpaqları tərpətdikdə tullanır və yaxşı uçurlar. Kiçik ölçülü olmasına baxmayaraq, gözəl görünürler. Cinsi dimorfizm var (şəkil 4). Qeyd etmək lazımdır ki, növün təyinatı erkək cinsi orqanın quruluşuna görə müəyyən edilir.

*A.kakogawana*-nın biologiyasının öyrənilməsi zamanı məlum olunmuşdur ki, zərərvericinin inkişafı qeyri-tam çevrilmə ilə gedir, yəni yumurta, nimfa və imaqon mərhələsindən ibarətdir. İmaqo və nimfalar yarpağın alt hissəsində damarlar boyunca kaloniyalar şəklində yaşayırlar. Nimfalar qanadsız olsalar da yaxşı tullanırlar, ölçüləri nisbətən kiçik olub, imaqoya nisbətən rəngləri açıqdır. V yaşı mərhələsi keçirərək, qabıqlarını dəyişirler. Zədələnmiş yarpaqların alt səthində nimfaların çoxlu sayıda boş qabıqlarını görmək olur. Həm nimfa, həm də imaqonun ağız aparatı deşici-sorucu olduğu üçün üzüm yarpağının epidermisini dələrək yarpağın şirəsi ilə qidalanır, nəticədə xlorofil dağılır, saysız hesabsız rəngsizləşmiş hissələr bir-birilə birləşərək yarpaqların rəngsizləşməsinə və nekrozuna səbəb olurlar (şəkil 5). Yarpaqlar deformasiyaya uğrayaraq, solğunlaşır və vaxtından əvvəl tökürlər. Üzüm bitkisinin aşağı yarusları daha çox zədələnmiş olurlar. Adətən havanın temperaturundan asılı olaraq aprel-may ayında görünən *A.kakogawana* sürətlə artaraq yayın sonu payızın əvvəlində, yəni II və III generasiyaları üzüm bitkisinin yetişmə dövründə (avqust-sentyabr aylarında) bitkiyə maksimum zərər vurur. Bu zaman zərərverici yarpaq örtüyünün 80-99 %-ini zədələmiş olur [22, 23], xlorofili dağılmış yarpaqlar solğunlaşaraq gümüşü rəng alır (şəkil 5). Bu da üzüm bitkisinin yetişmə fazasında gilələrin böyümə və yetişməsinə mənfi təsir göstərərək, məhsuldarlığı və məhsulun keyfiyyətini xeyli aşağı salır.

Qeyd etdiyimiz kimi yapon üzüm cinciramacığı il ərzində üç nəsil verir. I nəslə may-iyun, II nəslə iyul-avqust, III nəslə sentyabr-oktyabr aylarında rast gəlinir. Abşeron şəraitində havanın temperaturundan asılı olaraq aprel ayının sonu, mayın I dekadasından başlayaraq imaqolara rast gəlmək olur və ilk nimfalar görünür. II nəslin iyulun sonu avqustun ortalarına qədər, III nəslin isə sentyabrin sonunda kütləvi uchuşu müşahidə olunur. Umumiyyətlə isə qeyd etmək lazımdır ki, yapon üzüm cinciramacığında nəsillərin qarışması müşahidə olunur və vegetasiya müddətində imaqolara və bütün yaşı mərhələlərində olan nimfalara rast gəlmək olur (şəkil 6,7,8,9). Yapon üzüm cinciramacığında müsbət fototaksis müşahidə olunur və imaqolar gün batıldıqdan sonra kütləvi olaraq elektrik işığına ucur, bir müddət işığın ətrafinda firlandıqdan sonra tavana otururlar (şəkil 10). Həmcinin qeyd etmək lazımdır ki, vəgetasiya dövründə imaqolar əlverişsiz hava şəraitini bitki qalıqları və torpaq səthi üzərində keçirirlər. Əsasən avqustun qızmar günlərdə yapon üzüm cinciramacığının nəm torpaq üzərində (şəkil 11), həmcinin fərdi həyətlərdə asılmış nəm paltarlar üzərində də kütləvi oturması müşahidə edilmişdir.


Üzüm bitkisinin vegetasiya dövrü müddətində dişli imaqolar yumurtaqoyan vasitəsilə yarpağın alt səthində saplaq və damarların üzərində, nazik zoqların qabığı altında yarıqlar açaraq yaranan kameralara yumurtalarını qoyurlar (şəkil 12). Nəticədə həmin yerdə boz rənglinekrotik nöqtə və ləkələr əmələ gəlir (şəkil 13,14). Bu da kameralar ətrafi toxumaların məhvini, bəzən hətta yumurta qoyulan hissədən yuxarı hissənin məhvini səbəb olur. Bundan başqa bitki toxumalarının mexaniki zədələnməsi xəstəlik törədicilərinin də bitki orqanizminə daxil olmasını asanlaşdırır.


Yapon üzüm cinciramacığının mayalanmış dişləri imaqolar yumurtaqoyan vasitəsilə yarpağın alt səthində saplaq və damarların üzərində, nazik zoqların qabığı altında yarıqlar açaraq yaranan kameralara yumurtalarını qoyurlar (şəkil 12). Nəticədə həmin yerdə boz rənglinekrotik nöqtə və ləkələr əmələ gəlir (şəkil 13,14). Bu da kameralar ətrafi toxumaların məhvini, bəzən hətta yumurta qoyulan hissədən yuxarı hissənin məhvini səbəb olur. Bundan başqa bitki toxumalarının mexaniki zədələnməsi xəstəlik törədicilərinin də bitki orqanizminə daxil olmasını asanlaşdırır.


Respublikamızda kənd təsərrüfatının əsas sahələrindən biri olan üzümçülüyün inkişafı üçün *A.kakogawana*-nın gələcəkdə böyük təhlükə yarada biləcəyini nəzərə alaraq növbəti illərdə növün

arealını müəyyənləşdirmək üçün üzümçülükə məşğul olan ərazilərdə monitorinqlərin keçirilməsi, zərərvericinin bioekoloji xüsusiyyətləri, geniş tədqiqatların aparılması nəzərdə tutulur.

Növün təyinində etdiyi köməyə görə Belorusiya Dövlət Universitetinin dosenti, b.e.namizədi O.İ. Borodinə təşəkkür edirik.







1. Sarı yapışqan kağıza yapışmış yapon üzüm cırçıramacığının imaqolları
- 2, 3. Yapon üzüm cırçıramacığının imaqolları
4. Yapon üzüm cırçıramacığının erkək və dişi fərdi
5. Yapon üzüm cırçıramacığı ilə yoluxmuş üzüm bitkisinin yarpağı
- 6,7,8. Müxtəlif yaş mərhələsində olan nimfalar
9. Nimfanın son qabıqdəyişməsi və boş nimfa qabıqları
10. Yapon üzüm cırçıramacığının axşamlar işığa tərəf uçması
11. Yapon üzüm cırçıramacığının imaqolarının qızmar havalarda torpaq üzərində kütləvi oturması
12. Dişi yapon üzüm cırçıramacığının yumurtaqoyanı
- 13,14. Yapon üzüm cırçıramacığının yarpağın saplaq və damarları üzərində qoyduğu yumurtalar və nimfaların çıxış yerləri

#### Ədəbiyyat

1. Elşad Qurbanov. Ali bitkilerin sistematikası, Bakı, 2009. 430 s
2. Apsheronskiy poluostrov // Bol'shaya sovetskaya entsiklopediya : [v 30 t.] / gl. red. A. M. Prokhorov. — 3-ye izd. — M. : Sovetskaya entsiklopediya, 1969—1978.
3. B.B. Khalilov (1967) Vrediteli vinogradnoy lozy v Azerbaydzhanskoy SSR. Avtoreferat dissertatsii na soiskaniye uchenoy stepeni doktora biologicheskikh nauk. 35 str
4. Hamilton K.G.A. The tenth largest family // Tymbal: Auchenorrhyncha Newsletter. 1984. N 3. P. 4–5
5. Anufriev, G.A., Emeljanov, A.F., 1988a. Suborder Cicadinea (Auchenorrhyncha). Ler P. A. 1988 - Keys to the insects of the Far East of the USSR, Vol. 2. Nauka, Leningrad (Russia). p. 12-495. (description, good illustrations, key, records, hosts).
6. Golovin, P.N. Praktikum po obshchey fitopatologii / P.N. Golovin, M.V. Arsen'yeva, A.T. Tropova, Z.I. Shestiperova. – 3-ye izd., pererab. i dop. – SPb.: «Lan'», 2002. – 288 s.
7. A.M. Kuliyeva (1964) Tsikadovyye (Homoptera, Auchenorrhyncha) Azerbaydzhana. Avtoreferat dissertatsii na soiskaniye uchenoy stepeni kandidata biologicheskikh nauk., 19 str.

8. Fasulati K.K. Polevoye izuchenije nazemnykh bespozvonochnykh. M.: Vysshaya shkola, 1971. 424 s
9. Хужаев Ш.Т. (2014) Усимликларни зааркундалардан уйгунашкан химоя килишнинг замонавий усул ва воситалари. - Тошкент: Навруз, 2014 (узб.).
10. Matsumura, S. (1932) A revision of the Palaearctic and Oriental Typhlocybid-genera with descriptions of new species and new genera. Insecta Matsumurana 6(3), 93-120. <http://hdl.handle.net/2115/9233>
11. Anufriev G.A. Tsikadki Primorskogo kraja (Homoptera, Auchenorrhyncha, Cicadellidae) // Trudy Vsesoyuznogo entomologicheskogo obshchestva. - 1978. - T. 60. - C. 83-88.
12. Gnenenko YU.I. Novaya opasnost' dlya vinogradnikov Rossii // Zashchita i karantin rasteniy. – 2005. – № 3. – S. 55. – ISSN 1026-8634.
13. Maslyakov V.YU., Izhevskiy S.S. Invazii rastitel'noyadnykh nasekomykh v yevropeyskuyu chasty' Rossii. – M.: IGRAN, 2011. – S. 28-29.
14. Sugonyayev Ye.S., Gnezdilov V.M., Yakovuk V.A. Novyy potentsial'nyy vreditel' vinograda // Zashchita i karantin rasteniy. – 2004. – Vyp. 7. – S. 35. – ISSN: 1026-8634.
15. Gnezdilov V.M., Sugonyayev E.S., Artokhin K.S. Arboridia kakogawana: a new pest of grapevine in southern Russia // Bulletin of Insectology. – 2008. – Vol. 61. – № 1. – P. 203- 204. – ISSN 1721-8861.
16. Радіоновська Я.Е., Діденко Л.В. Інвазія та особливості розвитку цикадки японської виноградної Arboridia kakogawana Mats. на виноградних насадженнях Криму // Карантин і захист рослин. – 2014. – Вып. 8. – С. 5- 7. – ISSN 2312-0614.
17. Martynov V.V., Nikulina T.V., Gubin A.I., Levchenko I.S. 2019. Arboridia kakogawana (Matsumura, 1932) (Hemiptera: Cicadellidae: Typhlocybinae) – novyy invazivnyy vreditel' vinograda na territorii Donbassa. Subtropicheskoye i dekorativnoye sadovodstvo, 68: 208–215.
18. Chireceanu C, Nedelcea D, Seljak G (2019) First record of the Japanese grape leafhopper Arboridia kakogawana (Matsumura, 1932) (Hemiptera: Cicadellidae) from Romania. EPPO Bulletin 49(2), 391– 397. <https://doi.org/10.1111/epp.12585>
19. Šćiban M, Mirić R, Kosovac A (2021) First record of the Japanese grape leafhopper *Arboridia kakogawana* (Hemiptera: Auchenorrhyncha: Cicadellidae: Typhlocybinae) in Serbia. Acta Entomologica Serbica 26(1), 1-4. <https://aes.bio.bg.ac.rs/index.php/aes/article/view/313>
20. Tomov R. (2020) First record of the Japanese grape leafhopper *Arboridia kakogawana* (Matsumura, 1932) (Homoptera: Cicadellidae, Erythroneurini) in Bulgaria. Acta Zoologica Bulgarica 72(4), 691-695. [http://www.acta-zoologica-bulgarica.eu/00SIO\\_1\\_17](http://www.acta-zoologica-bulgarica.eu/00SIO_1_17)
21. Arboridia kakogawana: a new pest of grapevine in the EPPO region // EPPO Reporting Service no. 05. – 2016. – Num. article: 2016/097 – URL: <https://gd.eppo.int/reporting/article-5731>
22. Radionovskaya YA.E., Didenko L.V. Otsenka vrednosnosti novogo fitofaga – tsikadki yaponskoy vinogradnoy Arboridia kakogawana Mats. na vinogradnikakh Kryma // Byulleten' Gosudarstvennogo Nikitskogo botanicheskogo sada. – 2015. – Vyp. 114. – S. 61-68. – ISSN 0513-1634.
23. Sugonyayev Ye.S., Balakhnina I.V., Yakovuk V.A. 2008. Yaponskaya vinogradnaya tsikadka (Arboridia kakogawana Matsumura) – novyy potentsial'no opasnyy vreditel' vinogradnoy lozy na Severnom Kavkaze. V kn.: Biologicheskaya zashchita rasteniy, perspektivy i rol' v fitosanitarnom ozdorovlenii agrotsenozov i poluchenii ekologicheski bezopasnoy sel'skokhozyaystvennoy produktsii. Materialy dokladov mezhdunarodnoy nauchno-prakticheskoy konferentsii (Krasnodar, 23–25 sentyabrya 2008 g.). Krasnodar: 160–165.
24. Ahn KS, Kim HY, Lee KY, Hwang JT & Kim GH (2005) Ecological characteristics of *Arboridia kakogawana* and *Arboridia maculifrons* (Auchenorrhyncha: Cicadellidae) in vineyards. Korean Journal of Applied Entomology 44, 251–255.

Rəyçi: b.ü.f.d., dos. B.A.Əhmədov

Göndərilib: 15.02.2022

Qəbul edilib: 26.03.2022